



■ Əziz Musa

## BİR OVUC TORPAQ

Bir ovuc torpağa həsrət qalmışam,  
Tapam, oxay, deyib gözüme təpəm.  
Bir ovuc torpağa həsrət qalmışam,  
Öləndə qəbrimin üstünə səpəm.

Qoyam bu sinəmin sol tərəfinə,  
Mən elə biləm ki, xoşbəxtəm hələ.  
Bir sağlıq söyləyəm yurd şərəfinə,  
Təzədən bülbül tək mən ötəm hələ.

Ağrılı sinəmin sol tərəfində,  
Bir Vətən gəzdirəm, bir yurd qəzdirəm,  
Başımın üstündən bir quş ötəndə,  
Doğma torpaqları dolanam, gəzəm.

Yığam gözlərimə itən yolları,  
Siyrlib dumandan çıxam zirvə tək.  
Uzana dağlara Vətən yolları,  
Qəlbimi oxşaya yenə gül-çiçək.

Kəfənə bürünmiş ruhum ağlayır,  
Bezib atammıram mən bu həsreti.  
Bu dərd cəllad kimi məni dağlayır,  
Mən qoyub gəlmışəm yurdda qeyrəti.

Ovuda bilmirəm ahi-aməni,  
Ömür-gün gileyli ötüşüb keçir,  
Göylər də baxmayır dua zamanı,  
Dərd, qəm də qəribi, fağırı seçir.

Bir ovuc torpağa möhtacam indi,  
Görən axırımız necə olacaq.  
Torpaqsız ölmək də yaman çətindi,  
Hər yerdə adamı qızdırır ocaq.

Dərdi bələyirəm hər səhər, axşam.  
Söyle Əziz Musa neyləsin ürək.  
Bu geniş dünyaya sıçışammıram,  
Mənə kəndimdəki o daxma gərək.

## O DA MƏN

(tecnis)

Bu ürəkdi, həsrət çekdi bax, o da,  
Bahar çağrı düşdüm yanar oda mən.  
Əsir oldu bu ocağa, bu oda,  
Zülmət gördü od yurdunda od əmən.

Gül yanında budaq oynaq, gül əsən,  
Səhər-səhər bax bu şəhli gülə sən.  
Demədim ki, bu halıma güləsən,  
Dəli kimi sevən varsa, o da, mən.

Əziz Musa deyər, hər an yar andım,  
Yalan deyil vallah mənim, yar, andım.  
Bir sevgigən, bir istəkdən yarandım,  
Sənə qoşdum neçə nəgmə, oda mən.

**R  
E  
S**

**20**